

ADLARIN YARANMA QANUNAUYĞUNLUQLARI**R.Y.HƏBİBLİ***

Nominasiya prosesində təbii və süni obyektlərin adlandırılma-sının ümumi prinsipləri, coğrafi realilərin əlamətləri, adlar üçün «tikinti» materialı kimi istifadə olunan ayrı-ayrı leksemələrin məhsuldarlığı, işlənmə tezliyi diqqət mərkəzində durur, adların yaradılması üçün leksemin seçilməsi mühüm rol oynayır. Nominasiya cəmiyyətin tarixində çox zəruri və qanuna uyğun hadisədir.

«Coğrafi adlar xalqın təsərrüfat həyatı əsasında kortəbii surətdə yaranılsalar da, kortəbiilik özü də qanuna uyğunluqlara tabedir. Çünkü adlar müəyyən qanuna uyğunluqlara müvafiq olaraq cəmiyyətin tələbatından yaranır. Hər bir toponim ictimai inkişafın müəyyən mərhələsində yaranır, dəyişir, yenisi ilə əvəz olunur. Toponimik tədqiqatda bu qanuna uyğunluqların və prinsiplərin nəzərə alınması tədqiqatçının doğru nəticələrə gəlməsini təmin edir, başqa sözlə, yanlış mülahizələr irəli sürülməsinin qarşısını alır» (4, s.132).

Toponim çox nadir hallarda təsadüfi və mənasız olur. Şəxs adlarından fərqli olaraq toponimdə obyektin dominant əlaməti, ərazinin xarakterik cəhəti, yaxud hər hansı bir gözəçarpan, maraqlı keyfiyyət ifadə olunur. Adın əsasında duran əlamət bir obyektin digərindən fərqini, insan üçün hansı cəhətlərə görə faydalı olmasına göstərir:

YARPIZ – Qax rayonu ərazisində dağ. İlisu kəndindən cənubdadır. Dağ burada yarpız bitkisinin bolluğu ilə əlaqədar belə adlanmışdır.

ZOĞALLIQ – İsləməlli rayonunda kənd. Kənd zoğallıq (zoğal ağacıları bol olan sahə) ərazidə salındığı üçün belə adlandırılmışdır (2, s.260, 242).

Obyektin xüsusiyyətləri, əlamətləri, insan kollektivinin təsərrüfat-iqtisadi həyatında rolü, vəzifəsi onun adına təsir etməyə bilməz. Adın yaranma zamanının nəzərə alınması da yalnız toponimlər üçün xarakterikdir, çünkü onlar müəyyən şəraitdən asılı olur. Zaman faktorunu nəzərə almaq toponimlərin yaranmasının real mənzərəsini üzə çıxarmağa imkan verir. Coğrafi realini adlandıran subyektin milli mənsubluğu, ərazidə hakim olan dialekətə münasibəti də diqqət mərkəzində durmalıdır.

* Həbibili Reyhan Yusif qızı – filologiya elmləri namizədi, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi

Göründüyü kimi, coğrafi adların əsasını hər zaman tarixi səbəblərdən ön plana çəkilən hər hansı bir üstün əlamət təşkil edir. Cəmiyyətin tayfa ittifaqlarına parçalandığı zamanlarda torpağın hansı qəbiləyə, tayfaya mənsub olmasını göstərmək vacib idi. Sonralar əkinçilik inkişaf etməyə başladı. Bütün bunlar toponimlərdə öz əksini tapırıldı. Toponimlərdə ərazinin mənsub olduğu şəxsin adı, obyektin yeri və göstərilə bilər. Müasir dövrdə obyektin yaxınlıq-dakı mühüm bir obyektə görə, müəyyən peşə sahiblərinin məskunlaşmasına görə, görkəmli adamların şərəfinə adlandırılması geniş yayılmışdır. Məsələn, Milli Məclisin yerləşdiyi küçə Parlament prospekti, Hüseyn Cavid bağının yerləşdiyi küçə Hüseyn Cavid prospekti, N.Nərimanovun heykəli olan küçə Nərimanov prospekti adlanır; İzmir küçəsində İzmir parkı, İzmir restoranı yerləşir; Xocalı prospektində (Xətai rayonu) Xocalı faciəsinə həsr olunmuş «Ana harayı» abidəsi vardır və s.

Zaman keçdikcə toponimlər fonetik dəyişikliyə uğrayır, coğrafi adın apelyativi arxaikləşir, alınma sözlərin mənşəyini müəyyənləşdirmək çətinləşir. Bu zaman toponimin əsasında duran əlamət anlaşılmır:

KALAGAYI – Ağsu rayonunda kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, Qalaqayınlı adından təhrifdir.

KAMLAKAN – Astara rayonunda kənd. ...Yerli məlumatə görə, toponim təhrifə uğramışdır. Əslində *Kamalakan* olmalıdır. Oykonim *Kamal* (şəxs adı) və talış dilindəki *kəon* (evlər) sözlərindən ibarət olub (a bitişdirici saitdir), «*Kamala məxsus evlər*» mənasını bildirir.

TULALAR – Xanlar rayonunda kənd. Əsl adı *Tülalılar*-dır. Kənd *Tül Ali* (Tül ləqəbi olmuşdur) adlı şəxsə məxsus olmuş və onun adı ilə tanınan binə yerində salındığına görə *Tlalılar* adlandırılmış, sonralar coğrafi ad təhrif olunaraq *Tulalar* şəklinə salınmışdır (2, 277, 278, 471).

Coğrafi obyektlərin nominasiyasının öyrənilməsi müasir ad sisteminin qanuna uyğunluqlarını aşkar etməyə, keçmişdəki toponimyaratma proseslərini bərpa etməyə və müxtəlif tarixi mərhələlər üçün səciyyəvi olan tendensiyaların müqayisəsinə imkan verir. Bu prosesdə intra- və ekstralinqvistik amilləri, müasir semantik modelləri, onların əvvəlki dövrlərdə olan modellərdən fərqlərini müəyyənləşdirmək lazımlı gəlir.

Tədqiqatlar göstərir ki, yüzilliklər ərzində yaşayış məntəqələrinin adları antroponimlərdən əmələ gəlmişdir. Toponimiyada bu model çox məhsuldardır. Əsasən, yaşayış məntəqələrinin, torpaq sahəsi sahiblərinin, həmin ərazidə ilk məskunlaşan adamların ad, soyad və ləqəblərindən istifadə olunmuşdur:

ABBASABAD – Yardımlı rayonunda kənd. Yaşayış məntəqəsini XIX əsrin ortalarında pornstarım (yaxud pornaim) tayfasına mənsub ailələr salmışdır. Toponim *Abbas* (şəxs adı) və *abad* sözlərindən ibarət olub, «*Abbasın bina etdiyi, saldığı kənd, Abbasın kəndi*» mənasındadır.

ABDULLAABAD – Hacıqabul rayonunda kənd. Şirvan düzündə, Kür çayı sahilindədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan gələrək Kür çayındakı baliq vətəgəsində işləyən ailələr salmışdır. Toponim *Abdulla* (şəxs adı) və *abad* komponentlərindən ibarət olub, «*Abdullahın kəndi*» mənasındadır.

ƏLİBƏYQIŞLAQ – Quba rayonunda kənd. Qusar maili düzənlilikindədir. Toponim *Əli bəy* (şəxs adı) və *qişlaq* sözlərindən ibarət olub «*Əli bəyə məxsus qışlaq, Əli bəyin qışlağı*» mənasındadır. XIX əsrədə həmin rayonun ərazisindəki Ziziç kəndinin bəylərindən biri – Əli bəy Ziziçskiyə məxsus qışlağının adıdır... (2, s.8, 9, 215).

Toponimiyanın təhlilinin diaxron istiqamətdə aparılması faydalıdır. Adətən, qədim mənbələrdən, yazılı abidələrdən götürülmüş adlardan daha çox linqvotarixi xarakterli məlumat əldə etmək olur.

Cəmiyyətdə baş verən dəyişikliklər coğrafi adların sistemində təsir göstərir. Köhnə adlar yeniləri ilə əvəz olunur və ya adlar başqa üsullarla düzəlir. İctimai-iqtisadi və siyasi həyatda baş verən mürəkkəb proseslər toponimiyanada da güclü dəyişikliklərə səbəb olur. Yeni toponimlər öz dövrünün məzmununu parlaq şəkildə əks etdirə bilir: Razin – Bakıxanov qəsəbəsi, Serebrovski – Qaraçuxur qəsəbəsi, Kirov – Rəsulzadə qəsəbəsi, Primorsk – Sahil qəsəbəsi, Artyom – Pirallahi adası, Ciloy – Çilov adası, XI Qızıl Ordu – 20 Yanvar meydani, Krasin – Səbail meydani, Komsomol – Suraxanı dairəsi və s. Nominasiya prinsiplərində baş verən keyfiyyət dəyişiklikləri nəticəsində antropotoponimlərin yeni qrupu – memorial adlar əmələ gəlir. Buna baxmayaraq, nominasiyanın bu prinsipi başlıca prinsiplərdən biri kimi həmişə advermədə iştirak edir.

Mikrotoponimiyanada nominasiya prosesi təbii yolla baş verir, adlar, bir qayda olaraq, obyektin təbii xüsusiyyətlərini əks etdirir. Mikrotoponimlər insanların həyatı ilə daha sıx bağlıdır. Digər onimlər kimi, mikrotoponimlər də nominativ və fərqləndirmə funksiyalarını yerinə yetirir, yəni obyekti həm adlandırır, həm də başqa obyektlərdən fərqləndirir. Ən müxtəlif təbii obyektlərin adlarını əhatə edən mikrotoponimik sistemdə attributiv birləşmələr və cümlə konstruksiyaları çoxluq təşkil edir: Əyri dərə, Sarı qaya, Qırx bulaq, Güngörməz dərə, Orta dağ, Güləndəmələn sahəsi, Məşədiabbas yeri və s. Mikrotoponimlərin əsas mənbəyi ümumi sözlərdir. Lakin hər ümumi söz mikrotoponim ola bilməz. Burada müəyyən qanunauyğunluqlar üzrə sözlərin seçimi baş verir. Çox vaxt toponimik terminlər yeni mənalandırma nəticəsində mikrotoponimə çevrilir.

Urbanonimiyanada ictimai tendensiya ilə ifadə olunmuş şüurlu nominasiya prosesi həyata keçirilir. Bu, süni nominasiya prosesidir. Şəhərlərdə küçə və meydanların ticarətlə əlaqədar, görkəmli şəxslərə görə, dini obyektlərə görə, həmin yerlərdə insanların məşğul olduğu peşə və sənətə görə, idarə və müəssisələrə və s. görə adlandırılması meyli üstün olmuşdur. Şəhərlərin fərdi cəhətləri sayız-hesabsızdır, çünki bu cəhətlər şəhərin arxitekturası, əhalinin tərkibi, tarixi hadisələr, şəhərin mədəni həyatı və s. ilə müəyyən

edilir.

Oroqrafik obyektlərin nominasiyasında onların özünəməxsus xüsusiyyətləri mühüm rol oynayır. Həmin xüsusiyyətlər bunlardır: relyef forması, yerləşdiyi mövqe, həcmi, süxurların rəngi və tərkibi, baş vermiş hadisə və s. Bundan başqa, metafora oroqrafik obyektlərin nominasiyasında geniş yayılmış üsullardandır.

ACIDAĞ – Goranboy rayonu ərazisində dağ. Dağın adındakı acı sözü oradakı otların acı olmasını əks etdirir. İlin üç fəslində (yaz, yay, payız) bu ərazidəki otlar acı olduğu üçün heyvanlar yemir...

QARADAS – Lerik rayonun ərazisində dağ. Vulkan mənşəli dağın tərkibi qara rəngə çalan maqmadan ibarət olduğu üçün belə adlandırılmışdır...

TUFANDAĞ – Qusar rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsindədir. Xalq arasında deyildiyinə görə, bu ad dağda tez-tez şiddetli külək, çovğun, tufan qopması ilə bağlıdır (2, s.47, 132, 473).

Su obyektlərinin nominasiyası da müxtəlif prinsiplər üzrə həyata keçirilir. Bu obyektlər ərazinin relyef xüsusiyyətlərinə, suyun rənginə, ətrafdakı bitkilərə, obyektin formasına, həcminə, suyun axmasına, ətrafdakı landşaftın xüsusiyyətlərinə, obyektin konkret növünə, heyvan adlarına, ərazinin hüdudlarına, suyun dibindəki torpağın xüsusiyyətlərinə, mövqeyə və s. görə adlandırılır.

QAMIŞLI – Kəlbəcər rayonu ərazisində çay. Tərtər çayının qolu. Çay sahillərində çoxlu qamış bitməsi ilə əlaqədar belə adlanmışdır.

QIRĞI – Gədəbəy rayonu ərazisində çay. Axınca çayının qolu. Çaya ad mövqeyinə, yəni, Qırğı (quş adı) daşı adlı qayanın yaxınlığından axmasına görə verilmişdir (2, s.120, 160).

Beləliklə, coğrafi adlar təsadüfi və ixtiyari deyil, ərazinin bu və ya digər xüsusiyyətini, obyektin səciyyəvi əlamətlərini əks etdirir. Həmin əlamətləri ümumi şəkildə belə xarakterizə etmək olar:

1. Obyektin səciyyəvi xüsusiyyətlərinə (rəng, forma, həcm, bitki örtüyü, heyvanlar aləmi, mövqe və s.) görə adlandırılması.

2. Obyektin hər hansı bir şəxsə görə adlandırılması (burada şəxsin adı, soyadı, ictimai vəziyyəti, milliyyəti, təsərrüfat fəaliyyəti və s. əks olunur).

3. Obyektin digər obyektlərlə münasibətinə görə adlandırılması.

Göy cisimlərində ilk dəfə nominasiyaya cəlb edilən planetlər olmuşdur. Onlara allahların adları verilmişdir. Qeyd edək ki, bu proses transonimləşmənin bir nümunəsidir.

Bürc və ulduz adları qədim insanların kosmoloji təsəvvürləri ilə sıx bağlıdır. Bürc adlarında qədim insanların dünya haqqında təsəvvürleri, bılıkləri, ətraf aləmi dərkətmə prosesinin xarakteri öz əksini tapır. Bürclərin nominasiyasının əsasında duran yalnız forma və əməmiyyət əlamətləridir.

Ulduzların nominasiyasının əsasını bir neçə obyektiv əlamət təşkil edir: rəng, səmada görünmə vaxtı, hərəkətinin xüsusiyyətlə-

ri, parıltısı və s.

Heyvan və quşlara advermənin qədim tarixi vardır. «İnsanlar heyvanlara ad verməklə həm onları bir-birindən fərqləndirir, həm də o, heyvanlarla danişa bilməsə də, bir növ özü ilə onlar arasında müəyyən ünsiyyət yaradır. Heyvanlar, hətta xüsusi adı olan ev quşları, əhliləşdirilmiş vəhşi və çöl quşları adları ilə çağırılarda, onlar çağırılan yerə gəlir, sahiblərinin səsini tanır, müxtəlif təq-lidi sözləri «başa düşürlər» (1, s.70). V.Taşitskinin fikrincə, heyvanların ləqəbləri elə bir dil faktıdır ki, bunlarda insanın onomastik yaradıcılığı öz əskini tapır (5, s.210). İnsanın bu və ya digər heyvana münasibəti ona verdiyi adda əks olunur. Heyvanlara çox vaxt xarici görünüşünə, təbiətinə görə ad verilir: Ağ at, Boz madyan, Göyxalli (at), Gümüşü düyə, Xallı inək, Qaçağan (qoyun), Sarıbaş (it), Qurdbasan (it), Mərmər pişik və s.

Zoonimlərin təsviri və hərtərəfli təhlili zoonimikonu bütövlükdə təyin etməyə, heyvanların nominasiyasının tipikliyini müəyyənləşdirməyə, leksem'ləri meydana çıxarmağa imkan verir.

Antroponimlərin yaranma yolları fərdi və təkrarolunmazdır. Lakin bu fərdilikdə bütün xalqlara məxsus olan bir ümumilik də vardır. Bu, adların motivləşməsi, müxtəlif antroponimik proseslər və s. ilə bağlıdır. Antroponimlər müəyyən tarixi dövrdə konkret ic-timai mühitdə yaranır. Şəxs adları ilə ləqəb və təxəllüsler de-notatla əlaqəsinə görə bir-birindən fərqlənir. Şəxsə hər hansı bir ad şərti olaraq verilir. Xüsusən türk xalqlarında kişi adlarının yaranmasında iştirak edən vahidlər, əsasən, müsbət motivli, igidlik, məgrurluq, qüdrətlilik çalarlı, qadın adlarının yaranmasında iştirak edən vahidlər isə gözəllik çalarlıdır. Şəxs adları müxtəlif prinsiplər üzrə verilir: xatirə advermə, apelyativin mənasına görə, qafiyəli advermə və s. Qız uşağıının çox olduğu ailələrdə bəzən mənfi emosiyalı adlara rast gəlinir. «Mənfi emosiyalı qadın adlarının yaranması əski inamlı, konkret desək, «qız uşağı dalbadal doğulan ailələrdə axırıncı qızə Qızqayıt, Oğlangərək və s. adlar verilərsə, bir daha qız uşağı deyil, oğlan doğular» inamı ilə bağlıdır. Türk estetikasının zənginliyindəndir ki, bəzən belə şəraitdə də mənfi emosiya müsbət motivli adla ifadə olunmuşdur (məsələn, Gülbəs, Gülyetər, Bəslər və s.)» (6, s.133). Müasir dövrdə isə bu prinsip üzrə nominasiya daha məhsuldar deyil.

Şəxs adları bir insani digərindən fərqləndirməyə xidmət edir. Ləqəblər isə bilavasitə şəxsin özü, xarici görünüşü, xarakteri, peşəsi, sənəti, məşgülüyyəti, milliyyəti, yaşayış yeri və s. ilə əlaqədar olur. Təxəllüslerin yaranmasında əsas prinsip budur ki, burada advermə fərdi xarakter daşıyır, yəni təxəllüs şəxsin özü tərəfindən seçilir. Bir sıra antroponimik kateqoriyalar, məsələn, soy adları, şəxs adlarının bir qismi, onların qisaldılmış formaları, təxəllüsler, gizli imzalar süni adlar hesab olunur.

Beləliklə, onomastik nominasiya prosesində onimlər əks etdirdiyi obyektin, denotatin mahiyyətinə uyğun yaranır. Nominasiyanın əsas inkişaf yolları və xüsusi adların tipləri bütün xalqlar-

da oxşardır. Heç bir ad boş yerə yaranmır, obyektin adlandırılmasına ehtiyac yarandıqda meydana çıxır. Hər bir ad əsaslandırılır və dildə təsbit olunur. Mənasız ad yoxdur, bu məna linqvistik təhlillə üzə çıxarılıla bilər. Nominasiya aktı və onun prinsipləri dil qanunları, advermədə iştirak edən insanın psixologiyasının xüsusiyyətləri ilə idarə olunur.

ƏDƏBİYYAT

1. Adilov M., Paşayev A. Azərbaycan onomastikası. Bakı, 1987.
2. Azərbaycan toponimləri. Ensiklopedik lüğət. Bakı, 1999.
3. Bakı şəhərinin toponimik məlumat kitabı. Bakı, 1999.
4. Nuriyev E. Azərbaycan toponimiyasının yaranma qanuna uyğunluqları haqqında bəzi qeydlər – Azərbaycan Coğrafiya Cəmiyyətinin VII qu-rultayıının materialları. B., 1998.
5. Поротников П. Из уральской зоонимии – Восточнославянская ономастика. Москва, 1972..
6. Tanrıverdiyev Ə. Türk mənşəli Azərbaycan antroponimləri. Bakı, 1996.

ЗАКОНОМЕРНОСТИ ОБРАЗОВАНИЯ ИМЕН

Р.Ю.ГАБИБЛИ

РЕЗЮМЕ

В статье говорится о принципах номинации, о закономерностях образования онимов. Номинация и ее принципы основаны на законах языка. В процессе номинации онаматические единицы образуются соответственно сущности объекта, денотата. Номинация – необходимое и закономерное явление в истории общества.